

"Onunla oturub 5 dəqiqə söhbət edir-sən, duranda eve yox, birbaşa dağlara getmək isteyirsən". Gənc səyyahlar-dan biri onun haqqında bu cümləni yazmışdı. Əslində, belə olması təbiidir, çünki, o, dağlara olan sevgisinin ar-dincə gedib bu sahədə adını tarihe yazdırın bir şəxsdir. Söhbət Azərbay-can alpinizminin canlı əfsanəsi adlan-dırılan İsrafil Aşurlıdan gedir.

Qeyd edək ki, İ.Aşurlı dünyanın ən hündür zirvəsi hesab olunan Evereste Azərbaycan bayrağı sancan, Şimal qütbündə fəth etmiş ilk azərbaycanlıdır. Eyni zamanda keçmiş SSRİ-nin beş ən hündür zirvesinin hamisini fəth edib və "Qar bebiri" fəxri adını qazanan ilk azərbaycanlıdır. O, həm de dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinist olub. Bu yaxınlarda isə dünyanın 4-cü en yüksək zirvəsi olan Lxotse-ni fəth edib.

Yazmaqla bitməyəcək dərəcədə nailiyətləri o, 20 il ərzində eldə edib. Hazırda 50 yaşlı olan müsahibimiz deyir ki, bu yaş alpinistin

Burada ruh yüksəkliyi də, eyforiya da, sevinc de var. Yüksək və çətin dağlardan danişırıqsa, daha sonra yorğunluq gelir və bərpa olmaq üçün zaman tələb olunur. Amma sonra mən yenə yeni zirvəye çıxmak arzusu ilə aliş yaniram və yeni arzumun gerçək olması üçün yenidən yol qət edirəm.

- Yorğunluğu atmaq üçün nə qədər zaman lazımlı olur? Bunun üçün nələr edirsiniz?

- Bu ekspedisiyanın çətinliyindən asılıdır. Məsələn, 2011-ci ildə Kançencanqa zirvəsinə qalxmak olduqca çətin idi və mən ora çox fiziki və manevi güc sərf etdim. Bu ekspedisiyadan sonra mən "sixilmə limon" kimi idim. Ekspedisiyadan sonra təxminən altı ay bərpa olunmaq mərhələsi getdi. Amma ümumiyyətlə, yüksək olmayan dağlardan sonra bərpa çox sürətli gedir.

- Bu maraq sizdə nə vaxt yarandı?

- Əvveller dağların arzusunda deyildim. 1999-cu ildə mənə Hindistana sefər etmək və dünyanın üçüncü ən hündür zirvəsi olan Kançencanqanın (8586m) etəyinə - Qoça La (5000 m yüksək) aşırımına trekking etmək təklif

sevdiyim yazıçılarından biri Ernest Hemingway idi. Və mənə Kiliçancaroya sefər etməyi təklif edəndə, birinci yadına düşən şey onun əsəri "Kiliçancaroya qarları" idi. Mənde olan nəşrdə heç bir illüstrasiya yox idi və oxudüğüm zaman Kiliçancaroya dağını, onun yamaclarında donmuş bəbib və Afrikadın gözəl təbəbetini yalnız düşüncələrimdə təsəvvür edə bilerdim. Bax, elə o vaxtdan bəri bu, belə olur. Məqsəd qoyuram və ona çatmağa çalışıram. Nəyisə dərhal həyata keçirə bilməşəm və bəzi zirvələrə isə ilk dəfədən çıxmak mümkün olmayıb...

- Alpinistlər adətən, bir zirvəyə dəfələrlə çıxırlar. Bir dəfə fəth etdiyiniz zirvəyə növbəti dəfə getmək



gəldik. Burada biz uşaqları yetişdirə, təcrübə və biliklərimizi onlara ötürə bilerik. Biz xaricdə təlim keçib, alpinizm təlimatçı adı almışiq və hazırda Azərbaycanda feal şəkildə çalışırıq. Bizim vəzifəmiz gənc alpinistlərin dağlara dirmanma zamanı ən əsas şeyi - təhlükəsizliyi unutmamışı öymətməkdir. Bu gün AAK mükəmməl peşəkarlar komandasıdır.

Firuz Dadaşov və Rınat Rəhimxanov may ayında xaricdə "Dağlarda xilasetmə" təlimini keçiblər. Rauf Zeynalov isə Azərbaycanda buza dirmanma, idman dirmanması və qaydaya dirmanma üzrə yeganə sertifikati olan marsrut qurucusudur.

İndi yay mövsümüdür. Bu mövsümde biz həm bizim dağlara həbələ xaricdəki dağlara ekspedisiyaları aktiv şəkildə təşkil edirik. Cox sevinirik ki özlərini dağlarda sınayanların, təlimlər qoşulmağa can atanların sayı artmaqdadır.

- Dağa çıxanda qarşılaşdığınız ən təhlükəli durum hansı olub?

- On çətin 2013 və 2014-cü illərdə idi. "Nanga Parbat" ekspedisiyası zamanı terrorisṭlər ana düşərgəməzə hücum etdilər və 10 alpinist və bir pakistanlı aşpzə qətlə yetirdilər. Hücum zamanı bizi ölümündən dağda olmağımız xilas etdi.

Sonrakı il "Şışapangma" ekspedisiyası zamanı, 6800 m yüksəklikdə. Ciddi xəstələndim, lakin açıcıyı ödəmi başlamasına baxmayaq, aşağı düşə bildim. Sonrakı 5 il ərzində mən yüksəklik alpinizmi barədə düşünmürdüm və əsasen texniki marsrutlara qalxmıdım və Elbrusun hündürlüyündən yuxarı qalxmırdim.

- Bu cür təhlükəli durumlarda hansı hissələri keçirirsınız?

- On çətin və təhlükəli anlarda maksimum özümü toplamağa, tez qərar qəbul etməyə və hərəkət etməyə hazırlıq olmağa çalışırıq.

- Maraqlıdır, yaş artdıqca dağa çıxməq çətinləşmir ki?

- Mənim 50 yaşım var. Bu alpinistin ən hündür dağlara getməsi üçün elə dövrdür. Bir qədər əvvəl mən planetin hündürlüyə görə dördüncü yerde qərəlaşan Lxotse (8516 m) zirvəsinə ayaq basdım. Gelen il bizim Şimali Qafqazda bir sıra zirvelərə qalxmamı planlaşdırıram. Bundan başqa alpinizm üzrə təlimatçı olaraq, yeni başlayanlara və nisbətən təcrübəli idman dərəcəsi olanlara təlimlər keçirəm və hesab edirəm ki, təlimatçı-müəllim yalnız sözə deyil, həm de real zirvə yürüşləri ilə öz biliq səviyyəsini göstərərək tələbələr üçün yaxşı nümunə olub.

- Rəqabət apardığınız şəxs varmı? Ümumiyyətlə, dağçılarda rəqabət hissi necə olur?

- Yox, dağlarda nə digər alpinistlər, nə də təbəttələr yarışırıram. Əger belə demek olarsa, özüm özümlə yarışram. Bütün nasazlıqlarımı və çətinlikləri fəth edərək özüm üzərimdə qəlebə qazanıram.

- Israfil müəllim, övladlarınızdan dağçılığı maraqlı göstərənlərin sayında artım var.

Sizcə, maraqlı artırın nedir?

- 20 ildir dağlara gedirəm. Bunu sevirem və ümidi edirəm ki, hələ uzun müddət gedə biləcəm. Əvvəller dağlara özüm üçün gedirdim, təlimatçı və məşqçi işi barədə düşünmürdüm. Lakin 2017-ci ildə dağlara daşınma baş verən faciədən sonra, gənc alpinistlər üçün lazımi təlim sistemini hazırlaşdırıram. Əvvəller belə bir sistem var idi, amma indi vakuum yaranıb. Belə ki, klublar var, amma kim və nə öyrədir, aydın deyil. Dostum və komanda yoldaşım Firuz Dadaşovla birgə, öz klubumuzu (Azərbaycan Alpinist Klubunu - AAK) yaratmaq qərarına

Aygün Asımqızı

dağlara getməsi üçün elə dövrdür.

- İndiya qədər bir neçə alpinistlə söhbət etmişəm, hamisindən dağə olan sevginin səbəbini də soruşmuşam. Fərqli cavablar olub, amma nədənsə o sevgini sözə tam olaraq ifadə edə bilməyiblər. Söhbətə elə dağlara sevgiyle başlaya...

- Həc kim size dağları niyə sevdiyini və nəyə görə hər dəfə dağlara geri qayıtmış is-tədiyini 2-3 cümlə ilə qisa və daqiq şəkildə izah edə bilməz. Bu asılılığı təsvir etmək elə de asan deyil. Bunu bedənin bütün hüceyrələri ilə hiss etmək lazımdır.

Eyforiya, cəsəret, gərginlik, sevinc hissələriniz izah etmək çətindir. Əfsənəvi Corc Mellorinin bir fikri həmişə xoşuma gəlib. O, jurnalistin "Nə üçün Everestə qalxmak istəyirsiniz?" sualına qısaca olaraq belə cavab verib: "Çünki o var".

- Bizi bir çox alpinistin böyük həvəsə arzuladığı zirvələri fəth etmisi-niz. O arzulanıyanların danişanda üzündə bir ifadə olur ki, gel görəsen. Siz də əvvəl yəqin ki belə həvəslə olmusunuz. Zirvələri fəth etdikdən sonra o həvəs hansi duyuğu ilə əvez olunur?

- Mən də onlar kimi bir xəyalpərestəm. Sadəcə, mən artıq arzularımın heyata keçirməye nail oldum, onlarda isə hələ hər şey qabaqdadır. Əsas odur ki, bu yalnız sadə bir arzu olaraq qalmışın. Arzuları heyata keçirmək üçün səy göstərmək lazımdır. Kiminsə bu səyləri sizin əvəzinə edəcəyiğini gözləmek lazımdır. Mən bizim gələcərimizin yüksək motivasiyasına inanıram və bəzilərinin yüksək potensialını görürəm. Əmənəm ki, dəha çox gənc var, hansı ki, mən hələ şəxsən tanış deyiləm. Alpinizm mənim həyatımın bir hissəsidir. Dağları sevirdim, ailənin və işimin mənə imkan verəcəyi qədər dağlara çox vaxt ayrıram. Mən dağlara ilk dəşdüşüm andan vuruldum. Anladım ki, imkənlərənən qədər dağlara gedəcəm. Arzuladığım və cəxa bildiyim zirvələr olub. Hazırda arzularla yaşadığım zirvələr var və ümidi varam ki, bu zirvələrə de çıxmaga nail olacam. Arzusunda olduğum dağın zirvəsində dayanarkən - hansı ki, bu arzuya çıxmak üçün mən çox şey vermişəm - inanılmaz gözel bir hiss keçirirəm.

olundu. Bu səfərə gedərkən dağlar və onlara gedən insanlar haqqında heç bir şey bilmirdim. Mənim üçün bu, keçmiş SSRİ sərhədləri xaricində ilk səfər idi. Bu səfər mənim üreyimdən silinməz təssürat yaratdı. Himalay zirvələri menim üreyim fəth etdi. Bu ekspedisiyada hansısa zirvəye çıxmak kimi hədəfimiz yox idi, biz müxtəlif yüksəkliklərə olan aşırımları keçərək dağ yürüşü edirdik. Mən özümü əla hiss edirdim və hətta hündürlüyü bizim yürüşün digər iştirakçılarından daha tez adaptasiya olundum. Ətrafdakı zirvələr məni öz gözəllikləri ilə fəth etdi və daxili səsim mənə onlara gelecekədə qalxa bileyəcəyimi söyləyirdi. Amma qarşısında bütün əzəmeti ilə parlayan Kançencanqa zirvəsinə görəndə ve yü-

nə dərəcədə maraqlı olur?

- Zirvədən asılıdır. Məsələn, Elbrus dağının zirvəsinə tez-tez qalxmıram. Bəzən ilə bir neçə dəfə. Mən bu dağı sevirdim və bura ilin müxtəlif vaxtlarında yürüş edərək məşq edirdim. Yayda Elbrus bir başqa dağ olur, qışda isə tamamilə fərqli. Bununla yanaşı, son bir ilə Azərbaycan dağlarına çıxış xeyli yaxşılaşdırıb. Hansı ki, mən bu dağlara qalxmamı çox sevirdim. Bu yay uzun bir fasılədən sonra mən doğma dağlarımızda bir neçə yürüş etməyi planlaşdırıram.

Bundan əlavə, "Bezengi" alpinist düşərgəsində təlimatçı olaraq işləyərkən, mən və Firuz Dadaşov idman qruplarını müxtəlif zirvələrə bir neçə dəfə aparmalı oruq. Hamçinin, bələdçi qismində kommersiya qrupları ilə işləyərkən mövsüm ərzində bir neçə dəfə eyni dağa yeni iştirakçılarla da gedə bilər. Amma bu, bizim işimizin bir hissəsidir.

- Dağa qalxmak, alpinizm deyəndən çox adam işin qəza tərəfini de fikirləşir. Bir müsbəhənizdə "Qəzalərin böyük əksəriyyəti aşağı düşəndə baş verir" demişiniz. Bir az da zirvədən enməkdən danışaq.

- Təssürüf ki, çox vaxt qəzələr zirvədən enən zaman baş verir. Bəzən alpinistlər bütün qüvvələrini qalxmaya verərək, imkanlarını - güclərini sehv hesablayırlar, sonra düşən zaman ciddi problemlər yaşayırlar. Yorğunluq və diqqətin itirilmesi faciəyə getirib çıxara bilər. Alpinist, reallıq hissini, özünü idare etməyi və etrafında baş verən hadisələrə nazareti itirməlidir.

- Son vaxtlar həvəskar da olsa, dağçılığın maraqlı göstərənlərin sayında artım var. Sizcə, maraqlı artırın nedir?

- 20 ildir dağlara gedirəm. Bunu sevirdim və ümidi edirəm ki, hələ üzün müddət gedə biləcəm. Əvvəller dağlara özüm üçün gedirdim, təlimatçı və məşqçi işi barədə düşünmürdüm. Lakin 2017-ci ildə dağlara daşınma baş verən faciədən sonra, gənc alpinistlər üçün lazımi təlim sistemini hazırlaşdırıram. Bəzən başqa alpinizm üzrə təlimatçı olaraq, yeni başlayanlara və nisbətən təcrübəli idman dərəcəsi olanlara təlimlər keçirəm və hesab edirəm ki, təlimatçı-müəllim yalnız sözə deyil, həm de real zirvə yürüşləri ilə öz biliq səviyyəsini göstərərək tələbələr üçün yaxşı nümunə olub.



rüşün rehberinin bu dağın fəthinin tarixi ilə bağlı həkayəsini dinləyəndə, həttə ağlıma bələ getirməzdəm ki, bu nəhəng zirvəye çıxa bilərəm. Amma 12 il sonra mən Kançencanqa-nın zirvəsində dayandım.

- Və elə dağlara getdiyiniz ilk illərdən artıq bu sahədə arzularınızı reallaşdırmağa başlamışınız...

- Mən nə zaman arzularıma çıtmaya başladım" sualına cavab olaraq, dərhal deyərdim. Artıq getdiyim o ilk yürüşün sonunda qrupun rəhbəri - məşhur alpinist Rufina Qriqoryevna Arefyevaya (SSRİ idman ustaşı) yaxınlaşdım və ona bu yürüşün çox xoşuma gəldiyini və geləcəkda hər hansı bir zirvəye getmek istədimi bildirdim. Rufina Qriqoryevna Afrikanın ən yüksək zirvəsi - Kiliçancaroya (5895 m) ekspedisiya hazırladığını söylədi və məni iştirak etməye dəvət etdi. Dərhal razılığımı verdim və 7 ay sonra, 31 yaşımlı Tanzaniyada, Kiliçancaroya uğurla çıxdıqdan sonra sevinərək qeyd etdim. Gəncliyimdə mənim

maya verərək, imkanlarını - güclərini sehv hesablayırlar, sonra düşən zaman ciddi problemlər yaşayırlar. Yorğunluq və diqqətin itirilmesi faciəyə getirib çıxara bilər. Alpinist, reallıq hissini, özünü idare etməyi və etrafında baş verən faciədən sonra, gənc alpinistlər üçün lazımi təlim sistemini hazırlaşdırıram. Bəzən başqa dağlara getməyəcəyəm, futbol oynayacağam. Mən onu məmənliyətə dəstəklədim.

Böyük oğlum Aslan 10 yaşındadır. O, qayalara yaxşıdırırmış. Ətən il məməni Bezençi alpinist dəşərgesine getdi. O, bu il yenidən oraya gedəcəyini vəd edir. Mən uşaqları alpinizmle məşqul olmağa teşviq etmərəm. Sadəcə olaraq, onlara ətrafımızdakı təbətin gözəlliyyətini göstərirəm. Dağlara getmək və ya getməməyi isə zaman geldikdə onlar özləri qərar verəcəklər.